


Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir

İsa Kora Şəfa Verir



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Alastair Paterson; Janie Forest
Uyğunlaşdırın: Ruth Klassen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.


1

Bartımay Yerixoya yaxın yerdə yol kənarında outran kor bir adam idi. O dilənirdi. Bəzi xeyirxah adamlar onun yanından keçərkən, yəqin ki, xırda qəpiqlər, yaxud bir az yemək verirdilər. Bartımay işləyə bilmirdi, çünki o görmürdü. O yalnız dilənə bilirdi.




2

Bir gün böyük yol çox səs-küylü idi. Bartimay çoxlu addım səsləri eşitdi. Nəsə qeyri-adi bir şey baş verirdi. Tezliklə kor adam bunun nə olduğunu öyrəndi. Nazaretli İsa şəhərə gəlmişdi. İzdiham İsanı görmək, Onu eşitmək üçün toplaşmışdı.



3

“Ey Davud oğlu İsa, mənə rəhm et!” Bartimay nə üçün qışqırdı? Nə üçün o fikirləşdi ki, İsa ona kömək edə bilər? Bəlkə o, İsanın başqalarına şefa verdiyini eşitmişdi. Bəziləri kar, bəziləri lal, bəziləri şikəst, bəziləri də onun kimi kor idi. “Ey Davud oğlu, mənə rəhm et”, Bartimay yenidən və yenidən qışqırdı. Onun səsində ümid var idi.




4

Bartimay bir şeydən əmin idi. Əgər o indi kömək əldə etməsə, onda heç vaxt digər şansı əldə edə bilməyəcək. İsa onun yanından bir daha keçməyə bilər.




5

Bartimay İsanın yanına getməli idi. Ancaq adamlar çəkilmirdi. “Şşşşşş” onlar dedilər. Onlar onun sakit olması üçün ona xəbərdarlıq etdilər.




6

Ancaq Bartimay sakit durmadı. O qışqırmağa davam etdi. Birdən İsa dayandı! Qulaq asdı! Kor adamın Onun yanına gətirilməsini əmr etdi! Adamlar Bartimaya dedilər: “Cəsarətli ol”. “Qalx. O, səni çağırır”.




7

Üst paltarını üstündən ataraq, Bartimay qalxdı və İsanın yanına gəldi.




8


İsa ondan soruşdu: “Nə istəyirsən sənin üçün edim?” Sən necə cavab verərdin? Sən çoxlu pul, yaxud qəşəng yeni paltar istəyərdin? Bartimayın istədiyi bu idi?




Yox, kor Bartimay İsadən qızıl, yaxud qəşəng paltar istəmədi. Onun nə istədiyini bilirsən. “Rəbb, gözlərim açılınsın”. Bartimay görmək istəyirdi! Ağacları və quşları, bütün Allahın yaradılışının gözəlliyini görmək istəyirdi. O, öz qayğısına qalmaq və dilənçi olmamaq üçün görmək istəyirdi.




Sonra İsa Bartimaya dedi: “Gözlərin açılınsın. İmanın səni xilas etdi”.



Dərhal onun gözləri açıldı və o, İsanın ardınca getdi. Onun deyə biləcəyi tək şey “Allah gözəldir! O, mənə şəfa verdi!” idi. Bu, Bartimay üçün çox gözəl an idi.



Bütün adamlar bunu görəndə Allaha alqış etdilər. Onlar kasıb kor dilənçinin gözlərini açan Allahın Oğlu İsanın gözəl qüdrətini bir daha gördülər.



İsa Kora Şəfa Verir

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Mark 10, Luka 18, Yəhya 9

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

Son

50

60

15

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inənsən və Ondən günahlarını bağışlamasını diləsən, O, bunu edəcəkdir; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsən.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsən və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsən. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

16